



Rusiyal politoloq: Azrbaycan itirmekdнn qamaq lazmdr

Rusiyal politoloq Sergey Markedonov hesab edir ki, Ermnistan-Azrbaycan mnaqisini Kemp-Devid sazii nmunsind hll etmk olar

AranNews- Azrbaycan xarici ilr naziri Elmar Mmmddyarov artq byan edib ki, sttaus-kvonun "guya uzun mddtt saxlanacan "gman etmk sadlvhlkdr

Baki rsmisinin byanat he d tccbl deyil. ndiki status-kvo Azrbaycan n qtiyy n yolverilmz haldr. Bu haqda daim v lap oxdan bildirilir. Yqin ki, diplomatik sylr bundan sonra da silahl insidentlrl nvblck. Lakin o demk deyil ki, durum hkmn mhariby evrilck. Hrbi mliyyata balamaqdan tr ehtiyat v stnlklr lazmdr. Bunlar yoxdursa, sadc mnaqililiyin mmkn plankasn birthr qaldracaq v bundan n xacana baxacaqsanz. Ona gr d mn burada .qabaqcadan verilmi mtlq gstri grmrm

Mharib tkc tanklar v silah deyil. ada dnyada hm d informasiya sava, lobbiilik sullar v s. var. Bu mnaqi "proxy war" (vasitli mharib-red.) kateqoriyasna aiddirs, onu spiralvari uzatmaq olard. Burada is haradasa ksin, haradasa st-st dn xeyli mxltif maraqlar grrk. V son gnlrin gstrdiyi kimi, Rusiya il Ermnistann, Trkiy il Azrbaycann maraqlarnda eyniyet .yoxdur

Vziyyti mmkn qdr status-kvo durumunda ox saxlamaq. Lakin bel durum sonsuzlua qdr davam ed bilmz. Lakin ax bu cr bldrm Azrbaycan aq kild qane etmir, demli, durum mtlq .bu cr silahl toqqumalara yuvarlanacaq

Lap vvldn dediyim tezisi bir daha tkrar ed bilrm: bunun n myyn nqtd ksin btn resurslara sahib olmaq grkdir. Bu cr durumu tkc Dalq Qarabala bal mahid etmir. Mgr Yaxn rqd kims hanssa zaman rivlri qeyd edir? Rusiyada, Qrbd postsoviet mnaqilrin srtl hll etmk mmkn olan problem kimi yanarlar. Lakin slind, bu cr mhakimlr n sbblr azdr. Ax tarixi hammz yrnmii. Byk dvltlr dalarkn onlarn tmlind mnaqilrin, xofun, vahimnin zdy yeni milli qurumlar meydana xr. Hanssa sehrbazn bir, ya iki il bunlar hll ed bilcyini gman etmy sas .haradan ml glib? Mn bunu grmrm

Bu vvlr d var idi, indi d gedir. Bs Dmitri Medvedyev rvanda v Bakda danqlar aparmrds, n il mul olurdu? Lakin danqlar prosesi yalnz Azrbaycanla Ermnistan myyn msllrd gzt getmy hazr oldunu bildirnd nys gtirib xarda bilr. Amma indiki anda trflrdn he biri bu addma getmir. Baqa oyunulara glinc, mnaqi edn trflr bir yerd tsir etmk n kritik hmryliy malik deyillr. Rusiya, AB, Trkiy v ran razlq ld edilmsi grkn rivlri hmrylikl iarlsydi v mqavil olmasa, myyn mliyyatlarn olacan bildirsydi, ntic olard. Lakin mn hllik burada da gztlr hazrlq grmrm. Ona gr d biimlnmi durum pisl n pis arasnda seimdir. Bu gn Rusyan hey ittiham edirlr ki, biz mnaqini saxlamaq istyirik. Amma indiki vziyytd sadc, durumu n pis ssenaridn knarladrmaq istyirik, nki hllik n yaxs yoxdur. Bir d ax mnaqini nec hll etmk olar ki, birinci .nvbd onun birbaa itiraklar buna hazr deyil? Hllik htta gztlrin rivlri d hazrlanmayb

O, mxltif dedi-qodu v rhlri ehtiva edn tamamil ziddiyettli v iy snddir. O, ciddi slh nizamlamas n tml deyil. Onda eyni zamanda hm Azrbaycann razi btvlyndn, hm d bu razi btvlyn drhal bh altna qoyan DQR-in statusu il bal referendumdan danlr. Slh formulu son drc sad olmaldr. deal nmun 1978-ci il Kemp-Devid svdlmsidir: Misir mcburi qaydada sraili tand, srail z nvbsind ordunu Sinaydan xard v onu Misir verdi, lakin bununla bel, yarmada silahszladrlm blgy evrildi. AB o zaman inkiafa nail ola biln qvv oldu. Qarabada bir trfin sylri il uura yetmk mmkn olmayacaq. Demli, myyn konsensus ilyib hazrlayan v .mnaqia trflrin tklif edn dvltlrin hanssa konserti lazmdr

Bu gn dnyada htta oyun qaydalar da yoxdur. Hazrda dnyada hamnn razlamad, lakin gztli

qrarlara da xa bilmediyi zabl raitd yeni dnya dzni biimlnir. Mnim fikrimc, analitik cmiyytin byk problemi bundan ibartdir ki, Dalq Qaraba mnaqisi Ukraynadak mnaqi kimi diskret kild nzrdn keirilir. Onlar mumi kontekstlr sdrmrlar. Lakin ax durum boluqda inkiaf etmir. Minsk qrupunun itiraklar z diplomatik ilrindn ayr hrtkt ed bilmirlr: Ceyms Uorlik ancaq Rusiya v Qafqaza mnasibtd Amerika hkumtinin ona verdiyi ablonlar zr ilyir, qor Popov is ancaq Moskvann sahib olduu hduudlar daxilind faliyyt gstrir. V Minsk qrupunun z Rusiya-

.Amerika v Rusiya-Avropa mnasibtrinin mumi kontekstindn knarda var ola bilmir ox tez-tez hesab edirlr ki, ya mharib, ya da slh durumu var. Lakin hl xeyli aralq variantlar var: n slh v n d mharib, aa intensivlik v gclnm. Qatilliyin yax slh hlin alternativ olduu hkmn vacib deyil. Bir yn aralq variantlar var. Bilmirm, niy status-kvo mtlq pisdir. Status-

.kvonun pozulmas nticsind yax slh deyil, tamdyrli mharib ld etmk olar ndiki halda ilk emosiyalara uymamaq vacibdir. Btn lkrlrin maraqlar obyektiv kild mxtlif ynlr malikdir. Msln, hkim v mtrinin mumi mqsd v vziflri var, lakin maraqlar eyni deyil. Mttfiq v trfdalarla da durum eynidir. Bir-biri il vuruan iki lk var. Hm d hr biri Rusya n znmxsus kild nmlidir. Moskva bu durumda dmnlk edn trflri danqlar masas arxasna oturtmaa chd etmlidir. Htta bu danqlar he ny sbb olmayacaq v istisnasz kild tqld olacaqsa, mharibdns bu yaxdr. bhsiz, Azrbaycan bizim n ikinci Grcstan olmamaldr. Onu itirmkdn qamaq lazmdr. Hm d Azrbaycan Grcstandan xeyli gcldr V arxasnda mvqelrinin Dastana qdr gclnmsi he d n yax variant olmayan Trkiy var. Azrbaycana srt kild reaksiya vermy v yamanlamaa hmi vaxtmz var. Tarazladrlm mvqe tutmaq v Bakl il Ankara arasndak ziddiyytlrl oynamaq daha nmlidir. Ermnistana glinc, tamamil aydndr ki, qarqlql faliyyt zrurti var. Ola bilsin, KTMT sasnda oxtrfli deyil, daha ox ikitrfli olacaq. Lakin bu mnasibtd d dyiikliklrl ola bilr. Ax seim byk deyil. Baa dmk lazmdr ki, NATO da Qaraba mnaqisinin hll .variantn tklif etmir. n az, rvana lverili olann